

Diplomatların müşavirəsi Şuşada yekunlaşıb

Gürcü alimlərin Qarabağ xanlığı haqqında kitabının təqdimatı da keçirilib

Xəbər verdiyimiz kimi, 9 iyul – Azərbaycanda diplomatik xidmət işçilərinin bayramı münasibətilə ölkəmizdə növbəti “Diplomatiya həftəsi” keçirilib. İyulun 8-9-da isə Bakı və Şuşa şəhərlərində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin ənənəvi müşavirəsi təşkil edilib.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən bildirilib ki, müşavirənin ilk sessiyası ADA Universitetində XİN-in rəhbər heyəti, ölkəmizin diplomatik nümayəndəliklərinin rəhbərləri, Prezident Administrasiyası nümayəndələrinin iştirakı ilə gerçəkləşib.

ADA Universitetinin rektoru Hafiz Paşayev iştirakçıları salamlayıb.

Xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşavirədə çıxış ediblər.

Çıxışlarda Azərbaycan Respublikasının xarici siyasət prioritetləri, müasir dövrdə üzləşdiyimiz çağırışlar və bu çağırışların qarşısının alınması istiqamətində görülməli tədbirlər, Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində rolu, ikitərəfli və



çoxtərəfli platformalarda iştirakımız, əməkdaşlıq perspektivləri kimi mövzular haqqında fikirlər səsləndirilib. Diplomantik nümayəndəliklərin rəhbərlərinə müvafiq istiqamətlər üzrə təlimatlar verilib. Müşavirə çərçivəsində diskussiyalar panel müzakirələri şəklində davam edib.

İyulun 9-da diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsi Şuşa şəhərində davam edib.

Azad edilən ərazilərdə aparılan bərpa və quruculuq işləri mövzusunda həsr edilmiş ilk paneldə xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin Şuşa şəhərində xüsusi nümayəndəsi Aydın Kərimov, Prezidentin

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev və Qarabağ iqtisadi rayonu (Şuşa şəhəri istisna olmaqla) üzrə xüsusi nümayəndəsi Emin Hüseynov tərəfindən təqdimatlar olub.

Növbəti paneldə Heydər Əliyev Fondunun təşəbbüsü və XİN-in dəstəyi ilə ərsəyə gələn nəşrin – Gürcüstan Milli Muzeyinin direktoru, professor Eldar Nadiradzenin rəhbərliyi ilə gürcü alimləri tərəfindən hazırlanmış “Qarabağ xanlığı – tarixi və mədəni kimlik” kitabının təqdimatı keçirilib. Kitabda Qarabağ xanlığının arxiv irsi Gürcüstan Milli Muzeyində saxlanılan artefaktlara əsasən təqdim edilir.

Tədbirdə alman türkoloq Mixael Raynhard Hessin bu günlərdə Bakıda təqdimatları keçirilmiş “Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” kitabı haqqında da məlumat verilib. Xarici alimlər tərəfindən ərsəyə gətirilən kitabların Azərbaycanın Qarabağ bölgəsinin beynəlxalq müstəvidə tərənnüm edilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsi Şuşa şəhərində təşkil olunan mədəni proqramla yekunlaşıb. İncəsənət ustaları konsert proqramı təqdim ediblər.